

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 111 (1719) 15 iyun 2018-ci il

ƏSATİRLƏR, ƏFSANƏLƏR

Oğuzlar

İmişli rayonu ərazisindəki təpələrdən biri "Oğuzlar" adlanır. Əfsanəyə görə Oğuz qüdrətli bir hökmədar olmuşdur. Onun Məğribdən Məşriqə kimi uzanan nəhayətsiz torpaq sahələri varmış. Onun idarə etdiyi dövlət öz adıyla bağlı olaraq Oğuzlar dövləti adlanırmış. Bu bərədə xalqımızın ən qədim ədəbi abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunda bilgi vardır. Həmin mənbədə bildirilir ki, keçmiş Arran-Al-

xahlıq hamisi kimi tanınan yeganə zomorfik surətdir.

Uzaq məsafləni bir anda qət edən nəhəng, sehr gücünə malik quş kimi təsvir olunur. Simurq quşu "Avesta"ya görə dənizin ortasında bitmiş bir ağacın başında, "Şahnamə"yə görə isə Elbrus dağının zirvəsində yaşayırmış. Azərbaycan və ərəb folklorunda Simurq quşunun məskəni Qaf dağı hesab olunur. Azərbaycan nağıllarında Zümrüt quşu da adlanan Simurq quşu ("Simnarın nağılı", "Məlikməmmədin nağılı" və s.) tilsimli qırır, zülmət dünyasına düşmüş qəhrəmanı çətinlikdən qurtarır.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

Qalaça

İmişli rayoununun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındadır. Qalaçanın bir mənası da Dizaq deməkdir. Dizaq XIX yüzilin 40-ci illərinə kimi Qarabağda mövcud olan mahallardan birinin adıdır. O zaman Qalaça adlanan yer də daxil olmaqla bu ərazilər Qarabağ əyalətinə bağlı olmuş. Deyilənə görə yadellilər bu əraziyə hücum edərkən Dizaq elindən atlanan döyüşçülər düşmənlərin qarşısını bu yerdə almış və onları geri oturtmuşlar. Həmin vaxtdan da bu yer Qalaça (Dizaq) adlanmağa başlayır.

Bu yerdə əsasən qoçluq heyvanlar bəsləniləndi üçün yerin adı da Qoşçobanlı adlanmağa başlamışdır. Sonralar yerli şivəyə uyğun olaraq Qoşçobanlı Xoşçobanlı kimi səslənmişdir.

Göbəktala

Bu yerlər bir zamanlar six meşəlik olmuş. Meşə o qədər qalın və six imiş ki, hətta çöl qabanını qısqılaşan belə, qorxusundan meşənin qalın yerinə girməzmiş.

Deyirlər dönyanın bu başından o biri başına hökmü keçən Əmir Teymur Azərbaycana yürüş edərkən burada

"Xurcun" folklor guşası



ban, həmçinin Azərbaycanın şimal hissəsi ilə üst-üstə düşən, sərhədləri bəlli olan Oğuz dövləti vardi. Bəzi rəvayətlərə görə Oğuz dövlətinin paytaxtı orta əsr mənbələrində Beyləqan adlanan Oğuz şəhəri olmuşdur.

Xıdır-İlyas

Xıdır İlyas adamların and yeridi, kömək yeridi. Bir adam dara düşəndə onun adını çəkir, elə həmin anda da Xıdır İlyas o şəxsin imdadına çatır.

Ötdü payız, gəldi yaz Yetiş ay Xızır İlyas

Deyillər ki, Xıdır (Xızır) peyğəmbər gəzərdi, yəni hər yeri gəzir. Harda bir dara düşən adam var o dəqiqə ona köməye gelir. Amma hər gəzən, ki-məsə kömək əlini uzatmaq istəyən varlıq Xıdır (Xızır) deyil. Əbəs yerə demillər ha:

Hər gecəni qədir bilmə, Hər gəzəni Xıdır bilmə

Simurq (Zümrüd) quşu

Deyillər quşlara göydə uçmaq rüştə veriləndə Simurq quşu Süleyman peyğəmbərdən soruşur:

-Quşların hansını ən yaxşı hesab edirsiniz?

Süleyman peyğəmbər cavab verir:

-Şiğyanları.

-Bəs quşlardan ən çox hansına üstünlük verirsiniz?

-Xeyirxah olanlara.

Simurq quşu soruşur:

-Xeyirxahlıq nədir?

Süleyman peyğəmbər deyir:

-Xeyirxahlığı sənə verdim, get onun nə demək olduğunu biləcəksən.

Deyirlər həmin vaxtdan da Simurq (Zümrüd) quşu İran, Orta Asiya, ərəb və Azərbaycan mifologiyasında xeyir-

TOPONİMİK RƏVAYƏTLƏR

Qızılıtəpə

İi mətn

Belə də deyirlər ki, XII yüzillikdə Monqol xanı Toxtamış xan Azərbaycanı tutarkən indiki İmişli rayonunun Qızılıtəpə kəndinin yaxınlığında Qızılıtəpə adlanan yerdə çadır qurur və əhalidən onun əsgərlərini və əsgərlərin atlarını yemləmək üçün bac-xərac tələb edir. Əhalinin isə bu tələbi yerinə yetirməyə gücləri çatmadığı üçün onlar çətin vəziyyətə düşürər.

Yerli sakinlərdən biri xanın yaxın adamlarından birinə xəber verir ki, bəs bu təpədə hətta çəki vahidi azlıq edən çoxlu sayda qızıl vardır. Əger xan həmin qızıl yatağını tapa bilərsə, onda kənd sakinlərdən alınan vergiyə ehtiyac qalmaz.

Rəvayətə görə bu xəberi eşidən Toxtamış xan əsgərlərinə təpəni qazmaq üçün əmr verir. Üç günlük qazıntıdan sonra doğrudan da burada böyük xəzinə tapılır və ələ keçirilir. Toxtamış xan bu xəberi eşidib çox feyziyab olur və təpənin adını Qızılıtəpə adlandırır.

Həmin vaxtdan da bu təpənin adı Qızılıtəpə çağırılmışdır.

Xoşçobanlı

Bu yerin adamları əvvəllər əsasən qoyunçuluqla, maldarlıqla məşğul olurdular. Onlar yayda yaylağa, qışda isə qışlağa yön alırlılar. Tərəkəmələr, eləlat adamları sağlam qoyunları ayrı, qoçları ayrı, quzuları isə ayrı yerde saxlayırlılar. Onları müxtəlif çobanlar otarırlılar. Qoyunu otaran çoban, qoçları otaran qoç çobanı, quzunu otaran isə quzuğu adlanırdı.

Çoban haqqında bir ağız bayatı:

Çoban bayatı deyər,
Əmlik quzunu öyər
Qoyunlu evlər gördüm,
Hər səhər qaymaq yeyər.

Quzuçular haqqında belə bir dördlü dolaşmaqdadır:

Quzuçuyam quz bəndə,
Quzum töküldü kəndə,
Ay Muğanın gözəli,
Dəsmalım qaldı səndə.

Qoç çobanları isə bir qayda olaraq erkək qoçları bəsləyirdi. Qoyunun erkək balasına quzu, 6 aylığına toğlu, bir illiyinə qoç, bir il yarımlığına qaradış, iki illiyinə azman, iki ildən yuxarı yaşı olanlara isə dizman deyirdilər.

six meşəliyin arasından keçərkən meşənin əsrarəngizliyi, təbiətin könüloşşayan mənzərəsi, zəngin bitki örtüyü və maraqlı heyvanat aləmi onun çox xoşuna gelir. Əmr edir ki, meşənin göbəyində-ortasında bir tala yerin ağacları doğranıb daşınşın və həmin talada bir neçə günlük çadır qurulsun. Hökmədarın əmri qısa müddətdə icra edilir. Bu yer isə meşənin ortasında, mərkəzində, göbəyində yerləşdiyi üçün ərazi də Göbəktala adlanmağa başlayıb. Yeni meşəlikdə talanın göbəyi, ortası.

Gövhərli kəndi

Belə deyirlər ki, monqol xanı Toxtamış Azərbaycana hücum edərkən Muğanın bu yerində gecələməli olur. Bu yerin sakinləri isə çox zəngin, varlı-hallı dolanırmış. Heç kimin heç nədən korluğunu yoxumuş.

Adətən Toxtamışın ordusu harada binələyirdi, o yerin adamları çox pərişan olurdular. Çünkü işğalçı ordunun talançı əsgərləri insanların sərvətini, mal-mülküni talayıb özləri ilə aparırdılar.

Burada isə insanların çöhrəsindəki sevinc, dodaqlarındaki təbəssüm, onların xoş rəftarı, həlim xasiyyəti Toxtamış heyran edir. Onun ürəyini xoş duyğular bürüyür. Əsgərlərinə xəbərdarlıq edir:

-Bu insanlarla mülayim rəftar edin. Onların sərvətlərinə toxunmayın. Gədərkən kəndin bütün kişilərini bir araya toplayır. Ordubaşçısına deyir:

-Bunları say, görək neçə nəfərdir.

Ordubaşçısı əmri yerine yetirir və deyir:

-İyirmi iki kişidir.

Toxtamışın əmri ilə onların hərəsi-

nə bir qiymətli gövhər-ləl verilir.

Gövhərli topomu belə yaranır.

(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı
Faiq ŞÜKÜRBƏYLİ



ƏDALƏT •

15 iyun 2018-ci il